

**T**ofiq Quliyev 1917-ci il noyabr ayının 7-də Bakıda dünyaya göz açıb. Atası Ələkbər Quliyev mühəndis-iqtisadçı idi. Anası Yaxşı xanım Mahmudova isə Azərbaycanda ilk qadın hakimlərdən biri kimi tarixə düşmüş, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbində təhsil alaraq ölkənin hüquqi sistemində bir yenilikçi kimi öz izini qoymuşdu. Tofiq uşaqlıqdan musiqiyə mövqeliyətini göstərirdi, bu sehrli aləm onu öz cazibəsinə salmışdı. Hələ 12 yaşında ikən Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən

peşə məktəbinə daxil olmuş və orada musiqi incilərinin sirlərinə bələd olmağa başlamışdı. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan T.Quliyev burada İ.S.Aysberqin sinfində fortepiano sənətini, S.Q.Strasserin sinfində isə dirijorluğunun sirlərini öyrənmişdi. Tofiq musiqi təhsilini 1936-cı ildə yüksək nəticələrlə başa vurub, ancaq bu, bir başlangıç idi. Musiqi onun üçün təkcə bir sənət deyil, eyni zamanda duyğularını ifadə etmə vasitəsi idi.

1931-ci ildə gənc Tofiq böyük şair Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəblı" mahnisini bəstələdi. Sabirin kəskin ictimai mövqeyi ilə gənc bəstəkarın özünəməxsus musiqi tərzi vəhdət təşkil edərək xalqın ürəyinə yol tapan bir əsərə çevrildi. Tofiqin dirijorluq karyerası isə 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında başladı. O, burada digər əsərlərlə yanaşı, muğam dünyasının sirlərini öyrənir və Azərbaycan musiqisinin ruhunu dərindən mənimşəyirdi. 1936-ci ildə bəstəkar Zakir Bağırovla birləkde Azərbaycan müğamlarının - "Rast", "Segah", "Zabul", "Dügəh" - fortepiano əsərlərində ifası üçün böyük işlər görüldü. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Tofiq Quliyev Moskvadanın sənət dünyasına üz tutdu. Burada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi işə başladı və musiqi sahəsində öz adı ilə çağırılacaq bir yolu təməlini qoydu. Hər ifasında, hər bəstəsində Vətəninə bağlılığı, xalqa olan sevgisi bir melodiya kimi yayıldı.

1939-cu ildə Bakıya qayıdan Tofiq Quliyev yaradıcılığında yeni səhifə açdı. Əsən küləklərdə, dalgalanın bayraqımızda ürəyinə dolan bir hiss vardi - Vətən sevgisi. O, elə həmin dövrde döyüşən xalqa ruhlandırmak üçün "Qırmızı Ordu" ansamblını yaratdı. İkinci Dünya müharibəsinin qaynar illərində bu ansambl 402-ci diviziyanın tərkibində fəaliyyət göstərirdi. Tofiq Quliyev bu ansambl üçün vətənpərvərlik ruhunda mahnilər bəstələyərək musiqi vasitəsilə əsgərlərə mənəvi güc verirdi. Hətta ansambl 1943-cü ildə iki yerə bölündükdə bəstə-



kar "Qırmızı Flot" hissəsinin rəhbəri seçildi. Mühərribənin ağır illərindən sonra Tofiq Quliyev yenidən doğma sənət ocağına qayıtdı. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı, Səməd Vurğun adına Rus Dram Teatri və M.Qorki adına Gənc Tamaşaçılar Teatrı ilə əmək-

2003-cü il noyabrın 7-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Tofiq Quliyevin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi. Prezident İlham Əliyevin imzaladığı "T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncamla bəstəkarın yaşadığı binanın üzərinə (Hüsü Hacıyev küçəsi, 23) onun şərəfinə xatirə lövhəsi vurul-

## Yaddaşlara həkk edilən mahnilər...

daşlıq edərək yaradıcılığının geniş dia-

pazonunu bir da-

ha nümayiş et-

dirdi. Onun musiqisi hər səhnəyə bir nəfəs, hər təmaşaaya bir ruh bəxş edirdi. Bu illərdə Tofiq Quliyev həm də kino sahəsində çalışır, filmlərə yüksək çalar verən musiqilər bəstələyirdi. Görkəmli bəstəkar 1948-ci ildə yolunu yenidən Moskva Dövlət Konservatoriyasına saldı, orada təhsilini davam etdirdi. 1951-ci ildə A.Qaukun rəhbərliyi altında elmi işini müdafiə etdi. Həmin il Tofiq Quliyev "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olaraq xalqın qədim ritm勒ini və rəqs ənənələrini yenidən musiqi dünyasına gətirdi. Bəstəkarın "Arzular", "Lay-lay", "Kəndimiz", "Məhəbbət çırağı", "Nargile", "Coş dənizim", "Axşam mahnisı" kimi minlərlə möhtəşəm mahniləri var.

1954-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deməye başlayan bəstəkar musiqinin sirlərini gənc nəslə öyrədirdi. 1956-1958-ci illərdə bəstələrinin bir çoxu "Azərbaycan mahniləri" toplusuna daxil edildi. Bu dövrdə Tofiq Quliyev Filarmoniyanın bədii rəhbəri, daha sonra isə direktoru kimi fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə beynəlxalq konfrans, festival və incəsənət günlərində Azərbaycanın musiqi mədəniyyətini dünyaya tanıdı. 1970-ci illərin sonunda isə Tofiq Quliyev ölkənin musiqi sahəsində böyük bir əsər yaratmağı qərara aldı və gənclər üçün müxtəlif musiqi müsabiqələri yaratdı. "Baki payızı" kimi ənənəvi musiqi yarışmaları məhz onun təşəbbüsü ilə meydana gəldi. 1969-1979-cu illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edən Tofiq Quliyev ölkənin musiqi sənətinə əvəzsiz töhfələr verdi. Ömrünün sonuna kimi bu vəzifədə qalaraq gənc bəstəkarlara hər zaman dayaq oldu. Bəstəkar 2000-ci ildə Bakı şəhərində əbədiyyətə qovuşdu. Onun musiqisi xalqın ürəyində, Azərbaycan mədəniyyətinin tarixində yaşayır.



du. Bu, sadəcə bir yaddaş simvolu deyil, həm də böyük bir sənətkarın Azərbaycan mədəniyyətine bəxş etdiyi Ölmez Melodiyaların əbədiləşdirilməsidir. Tofiq Quliyevin yaradıcılığına və onun ölkə musiqisine töhfələrinə dərin ehtiramın əlaməti olaraq paytaxt küçələrində

birinə və 12 sayılı musiqi məktəbinə onun adı verilib. Bu, həmçinin gənc nəslə unudulmaz bəstəkarın ruhunu yaşadacaq bir ilham qaynağıdır. 2007-ci ildə isə Tofiq Quliyevin 90 illiyində onun sənət yoluna həsr edilən bir çox tədbirlər keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirlər çərçivəsində bəstəkarın yaradıcılığına həsr edilmiş xüsusi veb-sayt yaradılıb. Bu sayt Tofiq Quliyevin zəngin əsərini, onun incə ruhu əsərlərini və musiqi aləminə töhfələrini bir daha yaddaşlara həkk edir. Tofiq Quliyevin sənət yolu təkcə vətənində deyil, həm də beynəlxalq arenada yüksək qiymətləndirilir. Onun 105 illik yubileyi 2022-ci ildə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyanada qeyd edildi. Bu tədbir Azərbaycan musiqisinin dünya səhnəsində təntənəsi, Tofiq Quliyev əsərinin nə qədər dəyərli və unudulmaz olduğunu göstəricisidir.

Nəzrin ELDARQIZI,  
"Respublika".